

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

**Bakı şəhəri**

**№ 287/4**

**19 may 2017-ci il**

**Auditə ictimai etimadın gücləndirilməsi və auditin təşviqi barədə**

Auditorlar Palatasının 2017-ci il üzrə iş planının 1.18-ci "Auditə ictimai etimadın gücləndirilməsi və auditin təşviqi istiqamətində tədbirlər sisteminin hazırlanması və tətbiqi" bəndində nəzərdə tutulmuş işlərin yerinə yetirilməsi ilə əlaqədar Auditin təşkili və akkreditasiyası şöbəsi (N.Əhmədli) tərəfindən hazırlanmış materialı müzakirə edərək, Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. "Auditə ictimai etimadın gücləndirilməsi üzrə tədbirlər sisteminin hazırlanması və tətbiqi" mövzusunda hazırlanmış material bəyənilsin və Auditorlar Palatasının üzvü olan auditor təşkilatları və sərbəst auditorlar tərəfindən tətbiq olunması üçün tövsiyə edilsin (əlavə olunur).

2. Auditorlar Palatasının rəhbərliyinə tapşırılsın ki, auditorların işinin nəticəsinin iqtisadi uğurların davamlığına təsirinin müəyyənləşdirilməsi metodikasının hazırlanması ilə əlaqədar müvafiq işlərin təşkilini təmin etsinlər.

3. Auditorlar Palatasının struktur bölmələrinə və Auditorlar Palatasının Şurası yanında Komitələrə tapşırılsın ki:

3.1. beynəlxalq standartlar və təcrübə nəzərə alınmaqla auditorların və mütəxəssislərin peşə-ixtisas səviyyəsinin yüksəldilməsi məqsədi ilə yeni ixtisasartırma strategiyasının və proqramının hazırlanıb tətbiq edilməsi ilə əlqədar müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsinlər (S.Gülməmmədov, A.Qurbanov);

3.2. auditor xidməti bazarında qeyri-sağlam rəqabət mühitinin aradan qaldırılması üzrə tədbirlər sisteminin işlənilib hazırlanması ilə əlaqədar müvafiq işlərin həyata keçirilməsini təmin etsinlər (Ü.Fətiyev, M.Abbasov, S.Gülməmmədov);

3.3. auditorların müstəqilliyinin Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun təmin edilməsinə dair tədbirlər sisteminin işlənilib hazırlanması üzrə müvafiq işlərin həyata keçirilməsini təmin etsinlər (Ü.Fətiyev, E.İbrahimov, M.Abbasov);

3.4. auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsinlər (Y.Namazəliyev, V.Kərimov);

3.5. auditin keyfiyyəti və ictimai etimadın səviyyəsi üçün risk daşıyıcısı kimi auditor xidmətinin ümumi həcmində bir sifarişçi tərəfindən ödənilmiş xidmət haqqının çox yüksək olması hallarının monitorinqi, Beynəlxalq Standartlarda və Etika Məcəlləsində nəzərdə tutulmuş öhdəlik və tələblərə əməl edilməsi üzrə tədbirlərin həyata keçirilməsini təmin etsinlər (Ü.Fətiyev, V.Kərimov, R.Cəfərli).

4. Auditor təşkilatları və sərbəst auditorlara tapşırılsın ki:

4.1 ölkədə auditin əhəmiyyətinin lazımi səviyyədə qiymətləndirilməsi və auditə inamın gücləndirilməsi ilə əlaqədar hazırlanmış tövsiyələrin həyata keçirilməsini təmin etsinlər;

4.2 auditor xidməti bazarında Auditorların Peşə Etikası Məcəlləsinə uyğun gəlməyən hərəkətlərə yol verilməməsi ilə əlaqədar hazırlanmış tövsiyələrə əməl etsinlər;

4.3 auditorlar tərəfindən sifarişçilərə göstərilən xidmətlərin keyfiyyətinin və çeşidinin artırılması ilə əlaqədar müvafiq işlərin həyata keçirilməsini təmin etsinlər;

4.4 auditor fəaliyyətində məxfiliyə əməl olunmasını təmin etmək və bunun mütəmadi monitorinqini həyata keçirmək ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsinlər;

4.5 auditi aparılan təşkilatlarda maraqlar toqquşmasının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə əlaqədar müvafiq işlərin həyata keçirilməsini təmin etsinlər;

4.6 auditorlar tərəfindən etik konflikt hallarına yol verilməsinin aradan qaldırılması istiqamətində tədbirlər ilə əlaqədar müvafiq işlərin həyata keçirilməsini təmin etsinlər.

5. Auditorlar Palatası Aparatının rəhbəri Q.Bayramova tapşırılsın ki, "Auditə ictimai etimadın gücləndirilməsi üzrə tədbirlər sistemi"ndə nəzərdə tutulmuş işlərin Auditorlar Palatasının növbəti illər üzrə iş planlarına daxil edilməsini təmin etsin.

6. Bu qərarın mətninin Palatanın internet səhifəsində azərbaycan və ingilis dillərində yerləşdirilməsi təmin edilsin.

7. Palata sədrinin müşaviri F.Qarayevə tapşırılsın ki, bir həftə müddətində bu qərarın və "Auditə ictimai etimadın gücləndirilməsi üzrə tədbirlər sisteminin hazırlanması və tətbiqi" mövzusunda hazırlanmış materialın auditor təşkilatları və sərbəst auditorlara göndərilməsini təmin etsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**